

DAŞKƏSƏNDƏ KİTAB BAYRAMI

Daşkəsən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Rayon Mədəniyyət Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XI ənənəvi Kitab bayramını keçirib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllim və şagirdlər, fəal oxucular, bağça uşaqları, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları kitablardan və uşaqların əl işlərindən ibarət sərgilərə baxıblar.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Əhəd Əbiyev ölkəmizin hər bir bölgəsində olduğu kimi, Daşkəsən rayonunda da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ənənəvi Kitab bayramının qeyd edildiyini bildirib. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli in-



kişaf strategiyası onun siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev Azərbaycanda kitabxana işinin inkişafına böyük diqqət və qayğı göstərir, dövrün tələblərinə uyğun islahatlar aparılır. Bu, həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəni quruculuq siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir.

Bunun bariz nümunəsidir ki, bu gün
Respublika.- 2019.- 22 may.- 9.5

Daşkəsən Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminə əsaslı təmir işləri aparılıb. Kitab fondu yeni-yeni nəşrlərlə mütləq zənginləşdirilir, rayonumuzda kitaba olan marağı daha da artırmaq üçün rayonun kənd və qəsəbələrində geniş təbliğat işləri davam etdirilir.

İndi müasir texnologiyalar, elektron nəşrlər nə qədər inkişaf etsə də, bunlar kitabı əvəz edə bilməz.

Müasir gənclərimiz elektron kitabxanadan son dövrlər daha çox istifadə edirlər. Bu da gözəl haldır. Çünki istənilən kitabı internet vasitəsilə əldə edib oxumaq mümkündür.

Tədbirdə Daşkəsən şəhər 2 saylı körpələr evi-uşaq bağçasının fidanlarının və məktəblilərin bir-birindən rəngarəng kompozisiyaları, bədii qiraət nümunələri maraqla izlənilib.

Zabit XƏLİLOV,
“Respublika”.